

ALBANSÜNASLIQ PROBLEMLƏRİNƏ DAİR XÜSUSİ DÖVLƏT PROGRAMINA EHTİYAC VAR

Dünyanın siyasi xəritəsində “Albaniya” adı ilə iki dövlət olub. Onlardan birincisi qədim Azərbaycan dövləti olan və Qafqaz Albaniyası adı ilə tanınan tarixi Albaniya, digəri isə müasir Albaniya, yəni Balkan Albaniyasıdır.

Eramızdan əvvəl IV əsrənən birinci əranın VIII əsrinədək mövcud olmuş Qafqaz Albaniyası şimalda Baş Qafqaz səra dağları, cənubda Araz çayı, şərqi Xəzər dənizi, qərbdə isə İberiya, Şərqi Anadolu və Göygəl gölünədək olan geniş əraziyə malik qüdrətli bir dövlət olub.

Girdiman, Sakasena, Kambisena, Ço-la, Lipina, Uti, Sünik, Kaspiana və s. vilayətlərindən, yəni inzibati-siyasi vadi-lərdən ibarət olan Albaniya əhalisi milli tərkib etibarı ilə 26 etnik vahididən ibarət olub. Hansı ki, həmin etnik vahidlər sırasında albanlarla yanaşı utilər, qarqarlar, kadusilər, gellər, leqlər, cilblər və digər etnosların da adları çökilir. Əsrərin, minilliklərin burulğunlarında həmin etnosların bir qismi assimiliyasiyaya məruz qalaraq tarix sehnəsində getsə də, bu günün özündə belə Azərbaycanın etnik palitrasında özünə layiq yer alan və multikultural dəyərlər toplusu olan da məhz o etnoslardır. Bu mənada Azərbaycan 2000 il öncə olduğu kimi bu gün də dünyanın çox ölkələrinə nümunə ola biləcək multikultural bir ölkədir.

Alban dövləti antik dünyanın və erkən orta əsrlərin nəhəng imperiyaları olan Roma, Parfiya, Bizans, Sasani imperiyaları, Xəzər xaqanlığı, Ərəb Xilafəti və digər dövlətlərlə zaman-zaman gah çox ciddi hərbi qarşılardır, gah da diplomatik təmaslar və ya müttəfiqlik əlaqələrində olmuşdur. Bu dövlətin başında duran Oroyz, Kozis, I Cəsur Vaçaqan, I Vaçe, Urnayr, Yelisey, III Mömin Vaçaqan, II Vaçe, Cəsur Vardan və Cavanşir kimi ağilli, qüdrətli və uzaqqorəsiyasi və dini liderlərin, sərkərdə və diplomatların səyləri nəticəsində Albaniya dünyaya meydən oxuyan nəhəng imperiyaların maraqlarının toqquşduğu məkan və zaman çərçivəsində nisbi də olsa özünün ərazi bütövlüyü və dövlət müstəqiliyini qoruyub saxlaya bilmişdir.

Albaniya əhalisinin etnik mənzərəsində olduğu kimi dini durumunda da müxtəliflik hökmran idi. Ölkənin ayrı-ayrı regionlarında zərdüştliyin tədricən yayılmış olduğu bir vaxtda xristian missio-nerləri də buraya ayaq açıb. İlkin olaraq I əsrədə Şəkidə “Şərq kilsələrinin anası” hesab olunan alban Kiş məbədi fəaliyyətə başlayıb. 313-cü ildə Çar Urnayr tərəfindən xristianlıq Albaniyada rəsmi dövlət dini elan olunub. VII əsrənən başlayaraq Albaniyada həm də İslam dini yayılmışdır. Bunlarla eyni vaxtda ayrı-ayrı yerlərdə, o cümlədən Girdimanda bütpərəstliyin qalması bütövlükde ölkədə dini durumun da son dərəcə mürəkkəb olduğundan xəbər verirdi.

Yadellilərin basqın və hücumları, xüsusən də ərəb işğalı və daxildəki feodal pərakəndəliyinin artması zəminində VIII əsrin əvvəlindən etibarən Qafqaz Albaniyası bir dövlət olaraq tədricən tarix sehnəsindən gedib. Onun ərazisində və bilavasitə onun siyasi varisleri olan yeni-yeni Azərbaycan feodal dövlətləri yaranıb. Təbiidir ki, həmin dövlətlərin də hər birinin tarixi-mədəni ərisinin kökündə məhz alban ərisi durur. Hansı ki, onlar da öz növbəsində yeni tarixi şəraitdə və yeni siyasi reallıqlar müstəvisində bu ərisi qorumuş, yaşatmış, inkişaf etdirərək daha da zənginləşdirmişlər.

Xatırladaq ki, ötən əsrin 40-ci illərindək Azərbaycanda albansünaslıq məktəbi demək olar ki, hələ formallaşmamışdı. Məhz bu səbəb üzündən

Moskvada SSRİ tarixinə dair hazırlanan ümumiləşdirici əsərlərin Azərbaycan bölməsinin işlənməsi qeyri milletlərdən, o cümlədən erməni millətindən olan şəxslərə həvalə olunmuşdur. Ermənilərin Albaniya tarixini total şəkildə saxtalaşdırmaq cəhdləri də əslində elə o zaman dan başlayıb. Lakin ötən əsrin 40-ci illərinin ikinci yarısından etibarən Mingəçevir, Qəbələ, Şamaxı, Gəncə və digər alban abidələrdə başlanan genişmiqyaslı arxeoloji axtarışların təsiri ilə qisa zaman kəsiyində peşəkar albansünas alımlar nəslə yetişmiş oldu. Bu əslində respublikamızın albansünaslıq elmində ciddi oyanışın başlangıcı demək idi. Hansı ki, məhz həmin tədqiqatçıların səyləri nəticəsində Qafqaz Albaniyasının e.ə IV əsrənən eramızın VIII əsrin əvvəllərinədək olan 1000 ildən artıq bir dövr ərzində həqiqətən də Cənubi Qafqazın qüdrətli dövləti olduğu təkzib olunmaz dəlil və sübutlar əsasında təsdiq edilmiş oldu. Məhz o illərdən etibarən Qafqaz Albaniyasının tarixi-mədəni ərisinə yiyələnməkdə iddialı olan qonşu dövlətlərin elmi dairələri ilə Azərbaycan albanşunasları arasında bir çox hallarda normal elmi diskussiya həddini aşan dərtişmə və çəkişmələr getdikcə daha artıq gündəm oldu.

Tarixi Albaniya torpaqları Azərbaycan Respublikası ilə yanaşı Cənubi Dağıstan və Şərqi Gürcüstən ərazilərinin bir hissəsini, Ermənistən respublikası ərazisinin isə böyük bir hissəsini də əhatə edirdi. Bu baxımdan Albaniya tarixinin öyrənilməsinə kənar elmi dairələr, xüsusən də bircə qonşu olan dövlətlərin elm adamları tərəfindən maraqlı göstərilməsi əlbəttə başa düşüləndir. Lakin bu, heç kəsin Albaniya tarixini saxtalaşdırması və ya özünükiləşdirməsi cəhdləri üçün əsas ola bilməz. Görkəmli qafqazşunas alım Y.İ.Krupnov hələ sovet hakimiyyəti dönməndə bu xüsusda belə yazırıb: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumatdır: Qafqaz Albaniyasının tarixi və təleyi ilə hamidən çox azərbaycanlılar məşğul olmalıdır. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elmینə borcludurlar”.

Bu bir həqiqətdir ki, maraqlı dairələrin Albaniya tarixini saxtalaşdırmaq və alban ərisinə sahib durmaq cəhdlerinin arxasında birbaşa ölkəmizə qarşı yönəlmış ərazi iddiaları durur. Ən azı son yüz ilin hadisələri göstərdi ki, erməni kilsəsi və diasporu əvvəlcə öz tarixçilərini ideoloji cəhətdən “silahlandırmamaqla” öncəbhəyə yollayıb. Onlar da öz növbəsində saxta faktlar və tezislərlə erməni cəmiyyətini və rəsmilərini ideoloji baxımdan silahlandırlıblar. Bu minvalla saxta erməni təbliğatının dairəsi genişlənə-genişlənə az qala bütün dünyaya yayılıraq beyinləri zəhərləyib. ABŞ Konqresi, Fransa senati, Yunan cəmiyyəti və onlara yaxın siyasi dairələr neçə on illiklərdir ki, bax beləcə zəhərlənib. Bütün bu reallıqlar isə indiki dönmədə albanşunas alımları qarşısında duran vəzifələrin miqyasının, onun elmi və siyasi yükünün əvvəlki dönmələ müqayisədə nə dərəcədə artdığından xəbər verir. Belə olan halda fikrimə Albaniya tarixini daha dirindən və hərtərəfli araşdırmaq, ermənilərin və ermənipərest dairələrin tarixizlə bağlı saxta və qərəzli təbliğatını ifşa etmək məqsədilə ilk növbədə aidiyatı dövlət qurumlarının və elmi dairələrin iştirakı ilə müvafiq dövlət programının hazırlanması məqsə-

dəyərli olardı. Məhz belə bir Dövlət programı çərkivəsində alban abidələrinin elektron katoloqunun və tarixi-arxeoloji atlasının hazırlanması, həmin abidələrdə kompleks tədqiqatların aparılması, Qarabağ və Ermənistən ərazisində ermənilər tərəfindən məqsədli şəkildə dəyişdirilən tarixi yer adlarının bərpası, tədqiqat işləri yekunlaşan abidələrin bərpa və konservasiya edilərək cəlbedici turistik məkana çevriləməsi istiqamətində fəal və ardıcıl iş aparılmalıdır. Alban dövrüne aid memarlıq abidələrinin, yaşayış yerlərinin, xatire tikililərinin, qala və istehkamların, kurqan və məzarlıqların hər birinin tarixçəsi öyrənilməklə elmi dövriyyədə yer almmalıdır. İşğal dönməndə tarixi-mədəni irs nümunələrinin ermənilər tərəfindən total şəkildə dağıdırılması, məhv edilməsi, saxtalaşdırılması faktları bir an belə gecikmədən, ləngimədən sənətləşdirilməli, beynəlxalq səviyyədə ifşa edilməli və nəhayət, məhkəmə predmeti olması üçün zəruri tədbirlər görülməlidir. Özəd bu işlər tekce Qarabağ və Şərqi Zəngəzurda deyil, hər zaman kənar dairələrin marağında olduğu Naxçıvanda, şimal və şimal-qərb bölgələrində də eyni fəaliqliqla davam etdirilməlidir. Yəni, həmin istiqamətlərdən ayrı-ayrı elmi, siyasi, məllətçi və separatçı dairələrin zaman-zaman ölkəmizə qarşı ərazi iddiaları səsləndirdiklərini heç bir halda diqqət-dən qaçırmamalıyıq. Vaxtı ilə Qarabağda bu yönə buraxılan səhvlər təkrar olunmamalıdır.

Doğrudur, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu nəzdində yeni yaradılmış Albansünaslıq Elmi Mərkəzi artıq bir ildir ki, bu istiqamətdə müəyyən iş aparmaqdadır. Hesab edirik ki, görülən işlərin miqyasını daha da genişləndirmək və səmərəliliyini artırmaq naminə Albansünaslıq Elmi Mərkəzinin strukturuna da yenidən baxılması məqsəd uyğun olardı. Çünkü indiki halda albanşunaslıq problemləri ilə bir sıra elmi qurumlar ayrı-ayrılıqla, həm də pərakəndə şəkildə məşğul olmaqdadırlar. Əlbəttə, belə olan halda hansısa ciddi uğurlar əldə ediləcəyinə inanmaq da cətindir. Yeri gəlmışkən AMEA sistemində çoxdandır ki mövcud olan elmi mərkəzlərin statusu da müəyyənləşdirilməlidir. Yəni, AMEA Rəyəset Heyyətinin müvafiq qurumları ilə yaradılan və faktiki olaraq fəaliyyət göstərməkdə olan emli mərkəzlərin statusu, onların şöbə və ya digər elmi bölmə və qurumlarından fərqi nədən ibarət olduğu hələ də heç kəsə bəlli deyil. Əslində isə beynəlxalq praktikaya görə elmi mərkəzlər elmi tədqiqat institutları statusunda olan bir qurum olmalıdır.

Hazırda AMEA sistemində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2021-ci il tarixli Fərmanından irəli gələn islahatlar prosesi davam etməkdədir. Arzu olunandır ki, islahatlar gedisiində bu qəbildən olan problemlər də nəhayət öz həllini tapmış olsun. Cox əmin olmaq istərdik ki, bu islahatlar əvvəlki illərdə elm sahəsində aparılmış islahatlardan fərqli olaraq formal və kosmetik xarakterdə olmayıcaqdır.

*Oscar CƏBİYEV,
AMEA Arxeologiya Etnoqrafiya və
Antropologiya İnstitutunun
Albanşunaslıq Elmi Mərkəzinin
rəhbəri, tarix elmləri doktoru,
professor.*